



2018

---

# BAKİ ÜNİVERSİTETİNİN ХƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА

---

## NEWS OF BAKU UNIVERSITY

---

FİZİKA-RİYAZİYYAT  
*elmləri seriyası*  
серия  
ФИЗИКО-МАТЕМАТИЧЕСКИХ НАУК  
series of  
PHYSICO-MATHEMATICAL SCIENCES

1  
2018

## ASTROFİZİKA

UOT 524.31.01-36

**HR6978(45Dra, F7Ib) ULDUZUNUN  
FUNDAMENTAL PARAMETRLƏRİ**

Z.A.SƏMƏDOV

Bakı Dövlət Universiteti

Zahir.01@mail.ru

Atmosfer modeli üsülu ilə HR6978(45Dra, F7Ib) ifrat nəhəng ulduzunun atmosferinin metallığı tədqiq edilmişdir. Ulduzun effektiv temperaturu və ağırlıq qüvvəsinin təcili üçün  $T_{eff} = 6000 \pm 50K$ ,  $logg = 1.7 \pm 0.07$  qəbul edilmişdir. FeII xəttlərinə əsasən ulduzun atmosferində mikroturbulentlik parametri təyin edilmişdir:  $\xi_t = 4.8 \text{ km/san}$ . Ulduzun atmosferində dəmir elementinin miqdarı hesablanmışdır və Güneşdə olan miqdardla müqayisə edilmişdir. Dəmirin miqdarı FeII xəttlərinin ekvivalent enlərinin müşahidədən ölçülmüş və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında təyin edilmişdir. Dəmir elementinin miqdarı Güneşdə olan miqdara yaxın alınmışdır:  $log_e(\text{FeII}) = 7.49 \pm 0.18$ .

**Açar sözlər:** fundamental parametrlər-ulduzlar, kimyəvi tərkib-ulduzlar, fərdi-HR6978 (45Dra, F7Ib).

Kimyəvi tərkib -ulduzların mühüm parametrlərindən biridir. Ulduzun daxili quruluşu və şüalanma spektri kimyəvi tərkibdən asılıdır. Kimyəvi tərkibi təyin etməklə təkcə ulduzlar haqqında deyil, daha əhəmiyyətlisi onların daxil olduğu ulduz sistemlərinin fiziki xarakteristikaları haqqında məlumat alınır. Kimyəvi elementlərin yaranması, ulduzların təkamülü, Kainatın yaranması və kimyəvi təkamülü kimi elmi problemlərin həllində ulduzların kimyəvi tərkibin təyini əhəmiyyətli məsələdir.

Qeyd edək ki,  $[Fe/H] ([Fe/H] = \Delta \log_e = \log_e(Fe) - \log_e(H))$  kəmiyyəti ulduzların "metalliğ" göstəricisidir. Bu kəmiyyət ulduzların fundamental parametrlərindən biridir, belə ki,  $[Fe/H]$  kəmiyyəti ulduzun yaranmış olduğu maddədə metalların miqdarını xarakterizə edir.  $[Fe/H]$  kəmiyyətini bilməklə ulduzun və Güneşin eyni və ya fərqli metalliqli maddədən yarandığı müəyyən olunur.

Effektiv temperatur  $T_{eff}$  və ağırlıq qüvvəsinin təciliinin  $g$  təyini model üsülu ilə ulduz atmosferlərinin tədqiqinin birinci mərhələsidir.  $T_{eff}$  və  $g$  ulduz atmosferi modellərinin bazis parametrləridir.

Mikroturbulentliyin tədqiqi elementlərin miqdarının təyini üçün əhəmiyyətlidir. Spektral xətlərin ekvivalent enləri mikroturbulentlik parametrindən asılıdır, elementlərin miqdarı spektral xətlərin ekvivalent enləri əsasında təyin edilir. Mikroturbulentliyin hələ ki, ümumi qəbul olunmuş nəzəriyyəsi yoxdur. Odur ki, mikroturbulentliyin tədqiqi bu hadisənin təbiətini başa düşmək üçün vacibdir.

Model üsü ilə ulduz atmosferlərinin tədqiqinin sonuncu mərhələsi kimyəvi tərkibin təyinidir. Ulduzların müasir təkamül nəzəriyyəsinə görə, A, F, G ifrat nəhəng ulduzlarda maddənin tam qarışması prosesi nəticəsində CNO-dövriyyəsinin məhsulları bu ulduzların atmosferinə çıxarılmalı və atmosferdə C, N və O elementlərinin middarı dəyişməlidir. A, F, G ifrat nəhəng ulduzların atmosferlərində C azlığı, N artıqlığı və O bir qədər azlığı müşahidə olunmalıdır. Müasir təkamül nəzəriyyəsinin mülahizələrinin doğruluğunu (C, N və O elementlərinin miqdardakı anomaliyani) müşahidələr əsasında təsdiqləmək üçün ifrat nəhəng ulduzların atmosferlərinin kimyəvi tərkibinin öyrənilməsi astrofizikanın aktual məsələlərindən biridir.

Bu işdə atmosfer modeli üsü ilə HR6978(F7Ib) ifrat nəhəng ulduzun atmosferinin metallığı tədqiq edilmişdir. Sonrakı nəşrlərimizdə ulduzun atmosferində yüngül elementlərin miqdarının təyini nəzərdə tutulur.

Ulduzun spektrleri  $\lambda\lambda 3700 \div 6900 \text{ Å}$  dalğa uzunluğu intervalında Şamaxı Astrofizika Rəsədxanasının 2-mlik teleskopunun Kude fokusunda alınmışdır. Spektrlər işlənmiş, atlas qurulmuş, xətlərin ekvivalent enləri  $W_\lambda$  hesablanmışdır [Xəlilov, 2006].

#### Atmosfer parametrləri: effektiv temperatur, ağırlıq qüvvəsinin təcili

Model üsü ilə ulduzların effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili hidrogenin Balmer seriyasının spektral xətlərinin,  $\beta$  indeksinin,  $[c_1]$ ,  $Q$  indeksinin müşahidədən ölçülmüş və nəzəri hesablanmış qiymətlərinin müqayisəsinə əsaslanır. L.S.Lyubimkov [Lyubimkov, 2010] yuxarıda qeyd olunan spektral və fotometrik kəmiyyətlərin müşahidədən ölçülmüş və nəzəri hesablanmış qiymətlərinin müqayisəsinə əsasən HR6978(F7Ib) ifrat nəhəng ulduzunun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili ni təyin etmişdir:

$$T_{eff} = 6000 \pm 50 \text{ K}, log g = 1.7 \pm 0.07$$

Bizim işimizdə ulduzun atmosfer parametrləri üçün [Lyubimkov, 2010]-də təyin olunmuş qiymətlər qəbul olunmuşdur.


#### Mikroturbulent hərəkət sürəti, metallığın təyini

Mikroturbulent hərəkət sürətini  $\xi_t$  təyin etmək üçün hər hansı elementin atomunun və ya ionunun geniş ekvivalent enlər  $W_\lambda$  diapazonunu əhatə edən çoxlu sayıda xətləri olmalıdır. Mikroturbulent hərəkət sürəti  $\xi_t$  elə seçilir ki elementin müxtəlif xətlərə əsasən təyin edilən miqdari ekvivalent enlərin  $W_\lambda$

artması ilə dəyişməsin. Tədqiq etdiyimiz ulduzun spektrində on çox olan xətlər  $FeI$  xətləri, sonra isə  $FeII$  xətləridir. Ancaq  $FeI$  xətlərinə LTT-dən kənaraçixmanın təsiri güclüdür. LTT halında  $FeI$  xətlərinə əsasən təyin olunan mikroturbulent hərəkət sürəti  $FeII$  xətlərinə əsasən təyin olunan sürətdən azdır. Həsablamlar LTT halında aparıldığda dəmirin  $FeI$  xətlərinə əsasən təyin olunan miqdarı LTT-dən imtina etdikdə təyin olunan miqdardan az alınır. İlk dəfə olaraq bu nəticə  $F$  spektral sinifli ifrat nəhəng ulduzlar üçün Boyarçuk və b. [Боярчук, 1985] tərəfindən alınmışdır. Sonralar isə  $F$  və  $G$  spektral sinifli ulduzlar üçün digər müəlliflər tərəfindən [məsələn, Thevenin, 1993] təsdiq edilmişdir.  $FeI$  xətlərindən fərqli olaraq  $FeII$  xətlərinə LTT-dən kənaraçixmanın təsiri yoxdur. Ulduzun atmosferində mikroturbulent hərəkət sürətini  $\xi_t$  təyin etmək üçün  $FeII$  xətlərindən istifadə olunur.

L.S.Lyubimkov və Z.A.Səmədovun [Любимков, 1990] göstərdiyi kimi mikroturbulent hərəkət sürəti  $\xi_t$   $F$  spektral sinifli ifrat nəhəng ulduzların atmosferlərində hündürlük artıqca artır. Xətt güclü olduqca bu effekt daha təsirli olur. Zəif xətlər üçün bu asılılıq nəzəre alınmayaq qədər olur və qəbul olunur ki, mikroturbulent hərəkət sürəti  $\xi_t$  ulduzun atmosferində sabitdir. Mikroturbulent hərəkət sürətini  $\xi_t$  təyin etdikdə yalnız kifayət qədər zəif xətlərdən istifadə edilir. Bu xətlər atmosferin dərin qatlarında yaranır, bu qatlar müstəvi paraleldir və LTT halındadır.

$T_{eff} = 6000 \text{ K}, log g = 1.7$  parametrlı Kuruç modeli [Kurucz, 1993] əsasında mikroturbulent hərəkət sürətinə  $\xi_t$  müxtəlif qiymətlər verərək dəmirin miqdarı  $log e(FeII)$  hesablanır. Dəmirin miqdarı  $FeII$  xətlərinin ekvivalent enlərinin müşahidədən ölçülümiş və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında təyin edilir. Dəmir elementin miqdarına  $log e(FeII)$  müxtəlif qiymətlər verilir, bu elementə məxsus spektral xətlərin ekvivalent enləri hesablanır, müşahidədən ölçülən ekvivalent enlərlə müqayisə olunur, nəzəri və müşahidə ekvivalent enləri üst-üstə düşdüyü hala uyğun  $lge(Fe)$  təyin olunur. Bu məqsədlə Krim astrofizika rəsədxanasında hazırlanmış DASA programından istifadə edilmişdir. Spektral xətlərin atom verilənləri VALD-2 [Kupka, 1999] verilənlər bazasından götürülür.  $\xi_t = 4.8 \text{ km/san}$  olduqda  $log e(FeII)$  ilə  $W_\lambda$  arasında korelyasiya olmur (şəkil 1).



Şək. 1. Mikroturbulent hərəkət sürətinin  $\xi_t$  təyini.

Beləliklə, ulduzun atmosferidə mikroturbulent hərəkət sürəti üçün  $\xi_t = 4.8 \text{ km/san}$  qiyməti təyin edilir.

Mikroturbulent hərəkət sürəti ilə eyni zamanda dəmirin miqdarı təyin edilir:

$$\log \varepsilon(Fe) = 7.49 \pm 0.18$$

$[Fe/H] = \Delta \log \varepsilon = \log \varepsilon(Fe) - \log \varepsilon_{\odot}(Fe)$  kəmiyyəti ulduzun metalliq göstəricisi adlanır. Burada  $\log \varepsilon_{\odot}(Fe)$  Günəşdə dəmirin miqdardır:  $\log \varepsilon_{\odot}(Fe) = 7.45$  [Scott,2015].  $[Fe/H] = 7.49 - 7.45 = 0.04$

Beləliklə, ulduzun parametrləri  $T_{eff} = 6000 \pm 50K$ ,  $\log g = 1.7 \pm 0.07$ ,  $\xi_t = 4.8 \text{ km/san}$ ,  $\log \varepsilon(Fe) = 7.49$ ,  $[Fe/H] = 0.04$ . Ulduzda metalların miqdarı Günəşdə olan miqdara, demək olar ki, bərabərdir. Bu isə onu göstərir ki, HR6978(F7Ib) ifrat nəhəng ulduzu və Günəş eyni metalliqli maddədən yaranmışdır. Bu neticə Qalaktikanın kimyəvi tekamülü modeli nöqtəyi-nəzərindən əhəmiyyətli nəticədir.

### Əsas nəticələr

1. HR6978 (F7Ib) ulduzunun effektiv temperaturu  $T_{eff}$  və səthində ağırlıq qüvvəsinin təcili  $g$  üçün aşağıdakı qiymətlər qəbul edilmişdir:  $T_{eff} = 6000 \pm 50K$ ,  $\log g = 1.7 \pm 0.07$ .

2. FeII xətləri əsasında ulduzun atmosferində mikroturbulent hərəkət sürəti təyin edilmişdir:  $\xi_t = 4.8 \text{ km/san}$

3. Ulduzun atmosferində dəmir elementinin miqdarı təyin edilmiş və Günəşdə olan miqdarla müqayisə edilmişdir. Aşkar edilmişdir ki, ulduzda dəmir elementinin miqdarı Günəşdə olan miqdara yaxındır.

### ƏDƏBİYYAT

- Боярчук А.А., Любимков Л.С., Сахибуллин Н.А., 1985, Астрофизика, 22, 203.
- Scott L.S., Asplund M., Grevesse N., Bergemann M., and Sauval M., 2015, Astron. Astrophys., 26, 573.
- Kupka F.N., Piskunov T., Ryabchikova T., Stempels H.C., Weiss W.W., 1999, Astron. and Astrophys. Suppl.Ser., 138, 119.
- Kurucz L.S., CD-ROM 13, ATLAS9 Stellar Atmosphere Programs and 2km/s grid.Cambridge, Mass.;Smithsonian Astrophys.Obs., 1993.
- Любимков Л. С., Самедов З. А., 1990, Астрофизика, 32, 30.
- L.S. Lyubimkov, D.L. Lambert, S.I. Rostopchin, T.M. Rachkovskaya, and D.B. Poklad, 2010, Monthly Notices Roy. Astron. Soc., 402, 1369.
- Thevenin F. and Idiart T. P., 1999, Astrophys. J., 521, 753.
- Xəlilov Ə.M., Həsənova Ə.R., 2006, Azərbaycan Astronomiya Jurnalı, N1-2,42 .

### ФУНДАМЕНТАЛЬНЫЕ ПАРАМЕТРЫ ЗВЕЗДЫ HR6978 (45Dra, F7Ib)

З.А.САМЕДОВ

### РЕЗЮМЕ

Методом моделей атмосфер исследованы атмосфера сверхгиганты HR6978 (45Dra, F7Ib). Для эффективной температуры и ускорения силы тяжести приняли следующие значение:  $T_{eff} = 6000 \pm 50K$ ,  $\log g = 1.7 \pm 0.07$ . По линиям FeII исследован параметр (скорость) микротурбулентности  $\xi_t$ . Найдено, что  $\xi_t = 4.8 \text{ км/с}$ . Определено содержание элемента железа. Содержание железа определено на основе сравнения вычисленных и наблюдаемых эквивалентных ширин спектральных линий Fe(II). Определенное содержание Fe в атмосфере звезды сопоставлено с ее содержаниями на Солнце. Содержание элемента железа близко к солнечному:  $\log \varepsilon(\text{FeII}) = 7.49 \pm 0.18$ .

**Ключевые слова:** звезды, фундаментальные параметры-звезды, химический состав – звезды, индивидуальные HR6978(45Dra, F7Ib).

### FUNDAMENTAL PARAMETERS OF STAR HR6978 (45Dra, F7Ib)

Z.A.SAMADOV

### SUMMARY

The atmosphere of supergiant star HR6978 (45Dra, F7Ib) is investigated using the atmosphere model method. The following values of parameters for effective temperature and surface gravity have been received:  $T_{eff}=6000 \pm 50 \text{ K}$ ,  $\log g=1.7 \pm 0.07$ . The parameter of microturbulence (velocity) has been investigated on the FeII lines. It is established that  $\xi_t=4.8 \text{ km/s}$ . The abundance of the element Fe in the atmosphere of star HR6978(45Dra, F7Ib) is determined. The chemical compositions is defined on the basis of the comparison of the calculated and observable equivalent width of spectral lines. The abundance of the element Fe in the atmosphere of HR6978(45Dra, F7Ib) star is close to the Sun:  $\log \varepsilon(\text{FeII}) = 7.49 \pm 0.18$ .

**Key words:** stars, fundamental parameters – stars, chemical composition – star, individual, HR6978(45Dra, F7Ib)

Redaksiyaya daxil oldu: 20.02.2018-ci il

Çapa imzalandı: 09.04.2018-ci il